

Vacib!

Bu tariflərin qəbul edilməsindən əvvəl bankın müştərilərlə bağladığı əlavə tarif razılaşmaları dəyişikliksiz olaraq qüvvədə qalır.

"Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətində hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən xidmətlər üçün Tariflər Cədvəli

| ƏMƏLİYYATLAR | TARİFLƏR |
|---|--------------------------|
| 1. HESABIN AÇILMASI (valyuta növündən aslı olmayaraq) | |
| 1.1. Əri və ya əlavə cari hesabın açılması | Pulsuz |
| 1.2. Ssuda hesabının açılması | Pulsuz |
| 2. ÇEK KİTABÇASININ VERİLMƏSİ | 10 AZN |
| 3. HESAB ÜZRƏ ELEKTRON QAYDADA GÜNDƏLİK ÇIXARIŞIN VERİLMƏSİ | Pulsuz |
| 3.1. HESAB ÜZRƏ KAĞIZ DAŞIYICISINDA AYLIQ ÇIXARIŞIN VERİLMƏSİ Qeyd: Müştəri gündəlik çıxarışların alınmasını aylıq çıxarışla əvəz edərsə bu halda qeyd olunan xidmət haqqı tutulmur | 2 AZN |
| 4. HESAB ÜZRƏ ÇIXARIŞ-DUBLİKATININ VERİLMƏSİ | 2 AZN |
| 5. HESAB ÜZRƏ ÇIXARIŞIN VƏ DİGƏR SƏNƏDLƏRİN (ÖDƏNİŞ TAPŞIRIĞI, KASSA SƏNƏDLƏRİ, ÇEKLƏR VƏ S. SƏNƏDLƏRİN) SURƏTİNİN VERİLMƏSİ | |
| a) hesab üzrə çıxarışın surətinin verilməsi | 2 AZN |
| b) ilkin sənədin (ödənmiş tapşiriği, kassa sənədləri, çeklər və s. sənədlər) verilmə tarixindən 1 (bir) aya qədər olan müddət ərzində olan müraciət üçün | 2 AZN |
| c) ilkin sənədin (ödənmiş tapşiriği, kassa sənədləri, çeklər və s. sənədlər) verilmə tarixindən 1 (bir) aydan artıq olan müddət ərzində olan müraciət üçün | 10 AZN |
| 5.1 Hesab üzrə dövlət orqanları tərəfindən daxil olan sərəncamlar və gün ərzində nağd mədaxil/məxaric əməliyyatları üzrə məlumatların SMS vasitəsi ilə göndərilməsi | aylıq 2 AZN |
| 5.2 Müştərinin istəyi ilə hesab üzrə çıxarışlarının SWIFT vasitəsi ilə MT 940/950 formatında göndərilməsi – 1 (bir) SWIFT mesaj üzrə | 5 AZN |
| 6. ARAYIŞLARIN VERİLMƏSİ | 5 AZN |
| 6.1 Hesablar üzrə arayışın verilməsi Qeyd: İngilis və Rus dilində tərcümə ilə 10 AZN. | |
| 6.2 Kredit, kredit xəttlərin, bank qarantiyalarının və akkreditivlərin açılması haqda niyyət məktubunun verilməsi (hər bir məktuba görə) | 50 AZN |
| 6.3 MÜŞTƏRİLƏRİN HESABLARI ÜZRƏ AUDİT ÜÇÜN MƏLUMATLARIN VERİLMƏSİ VƏ BALANSIN TƏSDİQİ | 20 AZN |
| 7. Müştəri istəyi ilə audit hesabatının respublikaxaricinə göndərilməsi zamanı Poçt xidməti üzrə xidmət haqqı | Fakt üzrə |
| 8. NAĞD PUL VƏSAİTLƏRİNİN İNKASASIYASI | əlavə razılaşmaya əsasən |
| 9. HESABLARIN BAĞLANMASI | Pulsuz |
| 10. MİLLİ VALYUTADA APARILAN ƏMƏLİYYATLAR | |
| 10.1. Ödəmə və köçürmələr | |

| | |
|---|---|
| <ul style="list-style-type: none"> Digər banklara köçürmələr İnkasso sərəncamlarının və dövlət orqanlarının sərəncamlarının icrası ilə bağlı köçürmələr Bakı Fond Birjasına/Milli Depozit Mərkəzinə köçürmələr Bank daxili nağdsız hesablaşmalar, o cümlədən filiallararası | <p>0,12 % (min. 1.5 AZN- maks. 120 AZN) 0,12 % (min. 1.5 AZN - maks. 120 AZN)</p> <p>5 AZN pulsuz</p> |
| 10.2. Nağd pulun verilməsi | 0,8 % |
| 10.3. Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi | 10 AZN |
| 10.4. Respublika daxilində müştərinin AZN və ya valyutada olan vəsaitlərinin axtarışı üçün hər bir sifarişə görə xidmət haqqı | 10 AZN |
| <p>Qeyd: Mədaxil anından bir il ərzində müştəridən nağd şəkildə Bankın istənilən filialında qəbul edilən məbləğ müştəriyə nağd şəkildə verilən məbləğə bərabər və ya çoxdursa, həmin məbləğdən komissiya haqqı tutulmur.</p> <p>Hüquqi şəxslərə və fərdi sahibkarlara Biznes krediti verildiyi halda nağd çıxarmaya görə komissiyon haqqı carı tarifi 10.2. bəndinə uyğun olaraq tutulur.</p> <p>SKMF vəsaitləri ilə kreditlərin verildiyi halda nağd çıxarmaya görə komissiyon haqqı carı tarifi 12.1.1 bəndinə uyğun olaraq tutulur.</p> | |

| | |
|---|--|
| 11. XARİCİ VALYUTADA APARILAN ƏMƏLİYYATLAR ÜZRƏ | |
| 11.1. Ödəmə və köçürmələr | |
| <ul style="list-style-type: none"> Bakı Fond Birjasına və Milli depozit Mərkəzi köçürmələr | 5 AZN |
| 11.1.2. Xarici valyutada edilən köçürmələr | |
| <ul style="list-style-type: none"> ABŞ dolları ilə AVRO ilə RUB ilə GBP ilə Digər xarici valyuta ilə* | <p>0,5 %, min. 25 \$ max. 500 \$</p> <p>0,5 %, min.30 EUR max 500 EUR</p> <p>0,5 %, min. 1000 RUR max 30 000 RUR</p> <p>0,5 %, min. 20 GBP max 500 GBP</p> <p>0,5 %*</p> |
| <p>* Digər xarici valyuta ilə köçürmələr həmin valyutada açılmış hesabı üzrə icra olunursa, köçürmə üzrə komissiya haqqı minimum 30 USD məbləğinin ekvivalentində hesab ediləcək. Əgər digər xarici valyuta ilə köçürmələr mövcud olan fərqli valyuta hesabı üzrə icra olunursa bankın həmin valyuta hesabı üzrə nəzərdə tutmuş tariflər əsasında icra olunacaq.</p> | |
| 11.1.3 Köçürmələrin ləğvi, şərtlərin dəyişdirilməsi | fakt üzrə, min. 50 \$/EUR/GBP/1500 RUR |
| 11.1.4 Valyuta hesabının bağlanması | pulsuz |
| 11.1.5 Vəsitiçi banklar tərəfindən köçürmə məbləğindən əlavə komissiyaların tutulmayacağına zəmanət.** | 30 \$ |
| 11.1.6 Əlaqəli fiziki şəxs tərəfindən hüquqi şəxsin və fərdi sahibkarın hesabına valyuta vəsaiti köçürüldükdə | 0.5% |
| <p>**Digər valyutada köçürmələr olduğu halda, bu komissiya haqqının ekvivalenti hesablanacaq.</p> | |
| <p>Qeyd:</p> <p>1. Köçürmələr və daxil olmalar zamanı müxbir banklar tərəfindən tutulan əlavə və gözlənilməz xərclər müştərilərdən fakt üzrə tutulur;</p> <p>2. Beynəlxalq multivalyuta hesablaşmalar zamanı məzənnə fərqi riski müştərinin üzərinə düşür.</p> | |
| 11.2. Nağd pulun verilməsi | 0,8 % |
| <p>Qeyd: Mədaxil anından bir il ərzində müştəridən nağd şəkildə Bankın istənilən filialında qəbul edilən məbləğ müştəriyə nağd şəkildə verilən məbləğə bərabər və ya çoxdursa, həmin məbləğdən komissiyon haqqı tutulmur.</p> <p>Biznes kredit verildiyi halda nağd çıxarmaya görə komissiyon haqqı tutulmur. SKMF kreditləri verildiyi halda komissiyon haqqı tutulur.</p> | |
| 11.3. Nağd pulun ABŞ dolları, avro, funt mədaxili: | pulsuz |
| 11.4 Nağd pulun rus rublu ilə mədaxili: | 3,5 % |
| 11.5. Müştərinin valyuta vəsaitlərinin axtarışı (hər tələb üzrə) | fakt üzrə min. 50 \$ |
| 11.6. Bank çekləri | |
| <ul style="list-style-type: none"> ABŞ dollarında çeklərin inkassosu AVRO-da çeklərin inkassosu | <p>3 % min. 15 \$</p> <p>3% min 15 EUR</p> |
| <p>Qeyd:</p> <p>1. İnkasso üzrə nağd vəsaitlərin ödənilməsi əməliyyatı üzrə komissiyon haqqları hazırkı tariflərin 11.1. bəndinə əsasən tutulur.</p> <p>2. İnkassoya nominal dəyəri 10,000 qədər məbləğdə olan çeklər qəbul olunur. Bank öz təşəbbüsü ilə müəyyən olunmuş limitdən artıq çeklər qəbul etmək hüququnu saxlayır.</p> <p>3. Müxbir bankların xidmət haqqları onların tarifləri üzrə hesablanaraq əlavə tutulur.</p> | |
| 11.7. Geri qayıtmış və ödənilməmiş çeklər üzrə komissiya | fakt üzrə |

| 12. KREDİT ƏMƏLİYYATLARI ÜZRƏ XƏRCLƏR (plastik kartlarla verilən kredit xəttləri istisna olmaqla) | |
|--|--|
| 12.1. Kredit sifarişinin təhlili və sənədləşdirməsinin xidmət haqqı <ul style="list-style-type: none"> AZN ilə ABŞ dolları ilə AVRO ilə | 1 % Min 100 manat |
| 12.1.1 Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri ilə kreditlərin verilməsi zamanı kreditin rəsmiləşdirilməsi üçün komissiya | <ul style="list-style-type: none"> Kreditin məbləği 50 000 manatadək olduqda – 3 % Kreditin məbləği 50 000 manatdan 250 000 manatadək olduqda – 2,5 % Kreditin məbləği 250 001 manatdan artıq olduqda – 2 % |
| 12.2. Müqavilə üzrə müddətin uzadılması. Restrukturizasiya | |
| 3 aya qədər komissiya | kreditin qalığının 0,5% qədər, faiz dərəcəsi dəyişmir. |
| 3 aydan -12 aya qədər komissiya | kreditin qalığının 1% qədər, faiz dərəcəsi 1-2% artırılır. |
| 12 aydan artıq komissiya | kreditin qalığının 1,5% qədər, faiz dərəcəsi 2% artırılır |
| 12.3. Kredit xətti çərçivəsində təkrar nağd pulun çıxarılması | Pulsuz |
| 12.4 Qiymətləndirmiş daşınmaz əmlakın təzminatı | Pulsuz |
| 12.5 Girovun dəyişdirilməsi ilə əlaqədar xərclər | |
| 12.5.1 Bir girovun digəri ilə əvəz edilməsi üçün komissiya | 200 AZN |
| 12.5.2 İki və ikidən artıq girovun digəri ilə əvəz edilməsi üçün komissiya | 300 AZN |

| 12.6 Qiymətləndirilmiş daşınar əmlakın təzminatı (avtonəqliyyat və avadanlıq) | Qiymətləndirmə məbləği |
|---|-------------------------------|
| Minik avtomobilləri | Pulsuz |
| İxtisaslaşdırılmış avtonəqliyyat vasitələri | Pulsuz |
| Xüsusi ixtisaslaşdırılmış avadanlıqlar | Pulsuz |
| * Müştəriyə kredit verilmədiyi təqdirdə qiymətləndirmə xərclərinin təzminatı ödənilməcəyəkdir. **Təzminat məbləği kredit verildiyi gün müştərinin hesabından "Kreditin verilməsi sərəncamına" əsasən ödənilir. | |

| | |
|---|------------------------|
| 12.7 Digər Bankda sonrakı ipotekaya görə komissiya | Kreditin qalığından 2% |
|---|------------------------|

13. QARANTİYA VƏ EHTİYYAT AKKREDİTİVİN (STANDBY) ƏMƏLİYYATI

| | |
|---|--|
| 13.1 Standby/qarantiyanın/kontr-qarantiyanın buraxılması** | 0.25% min 50 AZN/EUR/USD |
| 13.2 Standby/qarantiya/kontr-qarantiya şərtlərinin dəyişdirilməsi** | Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD |
| 13.3 Standby/qarantiya/kontr-qarantiya vaxtının uzadılması** | 0.25% min 50 AZN/EUR/USD |
| 13.4 Standby/qarantiya/kontr-qarantiya məbləğinin artırılması (artırılan məbləğə)** | məbləğdən 0.25% min 50 AZN/EUR/USD |
| 13.5 Standby/qarantiyanın/kontr-qarantiyanın ləğv edilməsi* | 100 AZN/EUR/USD |
| 13.6 Standby/qarantiyanın/kontr-qarantiyanın avizo olunması** | 0.1% min 50 AZN/EUR/USD max 500AZN/EUR/USD |
| 13.7 Standby/qarantiya/kontr-qarantiya üzrə hesablanan faiz** | Razılaşma yolu ilə |
| 13.8 Standby/qarantiyanın/kontr-qarantiyanın üzrə ödəniş tələbinin Unibank KB tərəfindən qəbulu, yoxlanılması və göndərilməsi** | 0.15% min 100 AZN/EUR/USD |
| 13.9 Standby/qarantiya/kontr-qarantiya üzrə ödəniş** | 0.5% min 100 AZN/EUR/USD |
| ***Digər xərclər (poçt, təsdiqedic bank xidməti və s) | Fakt üzrə |

13.1-13.9- dək olan bəndlərinə dair qeyd:

Digər pul vahidində buraxılan Standby/qarantiyalara/kontr-qarantiyalara USD ekvivalentində komissiya tətbiq olunsun.

13.7 bəndinə dair qeyd:

1. Standby/qarantiya/kontr-qarantiya təminatında cari hesabda AZN valyutasında pul çıxış etdikdə, hesablanan faiz 0 %, lakin təsdiqedic Bank nağd vəsaitin girovunu tələb edərsə, onun təyin etdiyi illik faiz dərəcəsinə əlavə olaraq 1% tətbiq olunsun.

2. Standby/qarantiya/kontr-qarantiya təminat qismində digər sərbəst dönərli valyuta çıxış etdikdə, qarantiyanın faiz dərəcəsi 2 % illik təyin edilsin.

14. AKKREDİTİV ƏMƏLİYYATI

| | |
|--|---------------------------------------|
| 14.1 Akkreditiv açılması** | 0.25 % min 50 AZN/EUR/USD |
| 14.2 Akkreditiv şərtlərinin dəyişdirilməsi** | Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD |
| 14.3 Akkreditiv vaxtının uzadılması** | 0.25 % min 50 AZN/EUR/USD |

| | |
|--|--|
| 14.4 Akkreditiv məbləğin artırılması (artırılan məbləğə)** | məbləğdən 0.25 % min 50 AZN/EUR/USD |
| 14.5 Akkreditiv üzrə hesablanan faiz ** | Razılaşma yolu ilə |
| 14.6 Akkreditivin qəbulu, yoxlanılması | 0.15% min 100 AZN/EUR/USD |
| 14.7 Akkreditiv üzrə ödəniş | məbləğdən 0.3% min 50 AZN/EUR/USD max 500AZN/EUR/USD |
| 14.8 Akkreditivin ləğv edilməsi** | 100 AZN/EUR/USD |
| 14.9 Akkreditivin avizo olunması | 0.1% min 50 AZN/EUR/USD max 500AZN/EUR/USD |
| ***Digər xərclər (poçt, təsdiqedic bank xidməti və s) | Fakt üzrə |

14.1 - 14.9-dək bəndlərinə dair qeyd:

Digər pul vahidində açılan akkreditivlərə USD ekvivalentində komissiya tətbiq olunsun.

14.5 bəndinə dair qeyd:

Akkreditivin təminatında cari hesabda pul çıxış etdikdə, hesablanan faiz 0 %, lakin təsdiqedic Bank nəğd vəsaitin girovunu tələb edərsə, onun təyin etdiyi illik faiz dərəcəsinə əlavə olaraq 1% tətbiq olunsun.

Yuxarıda göstərilən tariflərə dair qeydlər:

*Tender qarantiyasının ləğv edilməsi üçün bank tərəfindən komissiya tutulmur

**Akkreditiv və ya qarantia razılaşmanın digər (Unibank-dan başqa) iştirakçısı-bankların komissiyası və xərcləri müştəri tərəfindən əlavə ödənilir.

***Sənədlərin göndərilməsi üzrə poçt xidmətləri (o cümlədən, kuryer xidmətlərinin xərclərinin ödənilməsi) Bankın müştəriləri tərəfindən, xidmətlər üçün tarifə əlavə olaraq, faktiki dəyəri üzrə ödənilir.

Akkreditivlər üzrə əməliyyatlar "Sənədli akkreditivlər üçün unifikasiya olunmuş Qaydalar və Ənənələr"ə (Beynəlxalq Ticarət-sənaye palatasının nəşri №600, 2007--ci ilin redaktəsi) müvafiq olaraq yerinə yetirilirlər.

Qarantiyar üzrə əməliyyatlar "Qarantiyalar üçün unifikasiya olunmuş Qaydalar"a (Beynəlxalq Ticarət-sənaye palatasının nəşri №458 və №758) müvafiq olaraq yerinə yetirilirlər.

Standby akkreditivləri üzrə əməliyyatlar "Ehtiyat Akkreditivlərin Beynəlxalq Qaydaları"na (Beynəlxalq ticarət palatasının nəşri ISP98 - ICC590- ICC600) müvafiq olaraq yerinə yetirilirlər.

Ölkə daxilində qarantiyalar üzrə əməliyyatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq yerinə yetirilirlər.

15. İNKASSO ƏMƏLİYYATI

| | |
|---|---|
| 15.1 Çeklərin (yol çekləri istisna olmaqla), veksellərin və digər maliyyə sənədlərin qəbulu, yoxlanılması və inkassoya göndərilməsi | 0,1 % min. 50 AZN/EUR/USD max 500AZN/EUR/USD |
| 15.2 Çeklərin, veksellərin və digər maliyyə sənədlərin ödənişə və ya akseptə qarşı verilməsi | 0,15 % min. 50 AZN/EUR/USD max 500AZN/EUR/USD |
| 15.3 İnkassoya göndərilmiş, lakin ödənilməmiş/aksept olunmamış maliyyə sənədlərin müştəriyə geri qaytarılması | Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD |
| 15.4 Müştərinin təlimatı əsasında inkasso tapşırığına dəyişikliyin edilməsi və ya ləğv olunması | Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD |
| 15.5 İnkassonun və ya ona edilmiş dəyişikliyin avizo olunması | Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD |
| 15.6 Sənədlərin ödənişsiz və ya akseptsiz verilməsi | Hər bir əməliyyat üçün 50 AZN/EUR/USD |

Qeydlər:

1. İnkasso ilə bağlı Unibank KB tərəfindən aparılan bütün əməliyyatlar "İnkasso üzrə Unifikasiyalaşdırılmış qaydalar" (Beynəlxalq Ticarət Palatasının № 522 sayılı nəşri, 1995) ilə tənzimlənir.

2. Digər pul vahidində açılan inkassolara USD ekvivalentində komissiya tətbiq olunsun.

3. Telefon, teleks, poçt xərcləri və korrespondent bankların komissiyaları (əgər varsa) müştəri tərəfindən ödənilir.

16. VALYUTA MÜBADİLƏSİ

Valyuta mübadiləsi üzrə əməliyyatlar

| | |
|--|-------|
| 16.1. Müştərinin tələbi ilə valyutanın alışı və satışı | 0,5 % |
|--|-------|

Qeyd:

1. Beynəlxalq konversiya əməliyyatlarını aparən zaman məzənnə fərqi riski müştərinin üzərinə düşür

2. Multivalyuta konvertasiyası əməliyyatları zamanı komissiyon haqqı konvertasiyada iştirak edən daha böyük valyuta məbləğindən tutulur. Əgər konvertasiya məbləğləri öz pul ifadələrinə görə bərabərdirsə, komissiyon haqqı əldə edilən valyuta məbləğindən tutulur. Bu qayda, yalnız bir əməliyyat günü ərzində aparılan əməliyyatlara şamil edilir.

17. LORO HESABLAR ÜZRƏ TARİFLƏR

| 17.1. Hesabın idarə olunması | Tariflər |
|--|---|
| 17.1.1. Hesabın açılması | Pulsuz |
| 17.1.2. Hesaba xidmətin göstərilməsi | Pulsuz |
| 17.1.3. Vəsaitlərin hesaba köçürülməsi | Pulsuz |
| 17.1.4. Hesabın bağlanması | Pulsuz |
| 17.1.5. Hesab üzrə çıxarış | təqdim olunan anda pulsuz |
| 17.1.6.1. Çıxarış-dublikatının təqdim olunması | 5 \$ |
| 17.1.6.2. Hesab üzrə aparılmış əməliyyatların müfəssəl açıqlanması, hesablanmış faizlər, tu-tulmuş komissiyon haqqları daxil olmaqla və s. | təqdim olunan məlumatın həcmindən asılı olaraq, (min 30 \$) |
| 17.1.7. Hesabda olan vəsaitlərin konvertasiyası | Unibank-in gündəlik məzənnəsi ilə |

| | |
|---|---|
| 17.1.8. Konvertasiya üzrə komissiya | razıləşma ilə |
| 17.2. Vəsaitlərin köçürülməsi | |
| 17.2.1. UniBank-ın hesabından UniBank-dakı hesaba | Pulsuz |
| 17.2.2. bank-to-bank transfers (MT200,202): | |
| USD | 25 \$ |
| EUR | 25 EUR |
| GBP | 25 GBP |
| RUR | 1650 RUR |
| Digər valyutalarda | 25 \$ ekvivalent |
| AZN | 50 000 AZN qədər(25 ABŞ dolları(sövdələşmə tarixinə olan məzənnə üzrə konvertasiya),50 000 azn AZN yuxarı (43AZN+25ABŞ dollar(sövdələşmə tarixinə olan məzənnə üzrə konvertasiya) |
| 17.2.3. Müştərilərin ödəmələri (MT103) | |
| USD | 9 \$ |
| EUR | 25 EUR |
| GBP | 25 GBP |
| RUR | 9 \$ |
| Digər valyutalarda | 20 \$ ekvivalent |
| 17.2.4. Loro hesabın valyutasında deyil, digər valyutada həyata keçirilən köçürmələr: | 30 \$ (Unibank-in gündəlik məzənnəsi üzrə) |
| -bank-to-bank transfers (MT 200,202) | 25 \$ |
| -müşətilərin sərəncamı ilə aparılan ödəmələr (MT103) | 20 \$ |
| 17.2.5. Ödənişin ləğvi | 100 \$ |
| 17.3. Nağd vəsait üzrə əməliyyatlar | |
| 17.3.1. Nağd vəsaitin hesaba mədaxil olunması | Razıləşma yolu ilə |
| 17.3.2. Nağd vəsaitin hesabdan çıxarılması | razıləşma yolu ilə |
| 17.3.3. Xarici valyuta dəyişmə(exchange) əməliyyatları | razıləşma yolu ilə |
| 17.4. Broker xidmətləri | |
| BFB-də qiymətli kağızların alqı-satqısı: | |
| - DQİV, notlar | 0,025 % - 0,075 % |
| - Səhmlər, İstiqrazlar | 0,025 % - 0,05 % |
| - REPO-DEPO | razıləşma yolu ilə |
| 17.5 Forvard xidmətləri | |
| Forvard xidmətləri | individual qaydada |

| | |
|--|---|
| 18. PLASTİK KARTLAR ÜZRƏ TARİFLƏR | |
| 18.1. Sahibkar fiziki şəxslər və hüquqi şəxslərə plastik kartların verilməsi (illik xidmət haqqı ilə birlikdə) | AZN |
| Sahibkar fiziki şəxslər üçün | |
| • 1 illik | 8 |
| • 2 illik | 10 |
| • 3 illik | 12 |
| Hüquqi şəxslər üçün | |
| • 1 illik | 15 |
| • 2 illik | 20 |
| • 3 illik | 25 |
| 18.2. Əmək haqqı layihəsi çərçivəsində plastik kartların verilməsi (illik xidmət haqqı ilə birlikdə) | Əmək haqqı fondunun məbləği və işçilərin sayından asılı olaraq individual qaydada təsdiq edilir |
| 18.3. 18.1. və 18.2. bəndlərində qeyd edilən kart növlərinə aid əlavə kartın və ya kartın itirildiyi və ya yararsız hala düşdüyü hallarda yeni kartın sifarişini üzrə tariflər: | |
| VİSA CLASSİC / MC STANDARD | Retail müştərilərinə tətbiq olunan tarif dərəcələrinə uyğun olaraq |
| VİSA GOLD / MC GOLD | |
| VİSA PLATİNUM / MC PLATİNUM | |
| 18.4. 18.1. və 18.2. bəndlərində qeyd edilən kartların təcili sifarişini üçün əlavə komissiya haqqı | 10 AZN |
| 18.5. Əmək haqqı fondu üzrə xidmət tarifi | Əmək haqqı fondunun məbləği və işçilərin sayından asılı olaraq individual qaydada təsdiq edilir |
| 18.6. Nağd vəsaitlərin alınması: | AZN |
| • Unibank-ın şöbə və ATM-də | 1 %(min1AZN/USD/EUR/GBP) |

| | |
|--|--|
| <ul style="list-style-type: none"> • Unibank-ın şöbə və ATM-də (korporativ kartlar üzrə) • Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının-rezidentlərin şöbə və ATM-də (Unibank KB ilə eyni prosesinq mərkəzində xidmət olunan banklar üçün) • Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının-rezidentlərin şöbə və ATM-də (Unibank KB ilə eyni prosesinq mərkəzində xidmət olunan banklar üçün) (korporativ kartlar üzrə) • - Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının-rezidentlərin şöbə və ATM-də (Digər prosesinq mərkəzində xidmət olunan banklar üçün) | <p>1%(min1.5AZN/USD/EUR/GBP vergi daxil olmaqla)</p> <p>1,5 %, min. 2 AZN (min 2AZN/USD/EUR/GBP)</p> <p>1,5 %, min. 2 AZN (min 2 AZN/USD/EUR/GBP vergi daxil olmaqla)</p> <p>1,5 % + -xidmət edən bankın komissiyası, min. 3.5 AZN /USD/GBP/2EUR</p> |
| 18.7. Nağd vəsaitlərin alınması: | Tariflər |
| Plastik Kartların bloklaşdırmadan azad edilməsi | pulsuz |
| "Chargeback" sistemi ilə müştəri sorgusu | Retail müştərilərinə tarif dərəcələrinə uyğun olaraq. |
| ATM vasitəsi ilə həyata keçirilən konvertasiya əməliyyatları | Retail müştərilərinə tətbiq olunan tarif dərəcələrinə uyğun olaraq. |
| 18.8. PLASTİK KARTLAR ilə verilən biznes kreditləri üzrə xərclər: | Tariflər |
| Kredit sifarişinin təhlili və sənədləşdirməsi üzrə xidmət haqqı | 1 % |
| <ul style="list-style-type: none"> • AZN ilə • ABŞ dolları ilə • AVRO ilə | |
| 18.9.BİZNES, KORPORATİV VƏ ƏMƏK HAQQI LAYİHƏSİ ÜZRƏ VERİLMİŞ BÜTÜN NÖV KARTLAR ÜZRƏ - PLASTİK KART ƏMƏLİYYATLARI ÜZRƏ PROSESSİNQ MƏRKƏZİNİN ONLAYN KOMİSSİYALARI: RETAIL MÜŞTƏRİLƏRİNƏ TƏTBİQ OLUNAN TARİF DƏRƏCƏLƏRİNƏ UYĞUN OLARAQ. | |
| 19. "UNİBANK" KB-nın QİYMƏTLİ KAĞIZLARLA ƏMƏLİYYATLAR ÜZRƏ XİDMƏTLƏR GÖSTƏRƏN MÜŞTƏRİLƏRİ ÜÇÜN TARİFLƏR: | |
| 19.1. Qiymətli kağızlarla əməliyyatlar üzrə xidmətlər göstərən şirkətlərin müştərilərinin pul vəsaitlərinin konvertasiyası | 0,1 % (Xəzinədarlıq Bölməsi ilə razılaşdırılmış məzənnə üzrə) |
| 19.2. Qiymətli kağızlarla əməliyyatlar aparan şirkətlər tərəfindən xidmət olunan qeyri-rezident müştərilərin pul vəsaitlərinin və investisiya gəlirlərinin repatriasiyası | 0,2 % (min. 10 \$ - max.25 \$) |
| 19.3. Qiymətli kağızlarla əməliyyatlar üzrə xidmətlər göstərən şirkətlərin öz müştərilərinin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən tutduğu vergilərin və digər məcburi ödənişlərin köçürülməsi (manatla) | 0,2 % (min. 1 AZN – max. 25 AZN) |
| 20. "UNİBANK" KB-da DEPOZİT QUTULARININ İCARƏYƏ VERİLMƏSİ ÜZRƏ TARİFLƏR: | |
| 20.1. Baş ofisdə mövcud olan depozit qutuları: Retail müştərilərinə tətbiq olunan müvafiq Tarif dərəcələrinə uyğun olaraq. | |
| 20.2. Filialda mövcud olan depozit qutuları: Baş ofisdə mövcud olan depozit qutuları: Retail müştərilərinə xidmətə şöbəsinin müvafiq Tarif dərəcələrinə uyğun olaraq. | |